

Sima İSMAYILOVA
pedaqogika üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN “XALÇA SƏNƏTİ” BİBLİOQRAFIK MƏNBƏLƏRDƏ

Açar sözlər: Azərbaycan, mədəniyyət, xalça sənəti, bibliografiya, sənəd, axtarış, informasiya, elmi-texniki, bibliografiq göstərici, kommunikasiya, cəmiyyət, incəsənət, inkişaf, sahə

Ключевые слова: Азербайджан, культура, ковроткачество, библиографии, документы, поиск, информация, научно-техническая, библиографическая инструкция, связь, образование, культура, развитие, поле

Key words: Azerbaijan, culture, carpet weaving, bibliographies, documents, search, information, scientific-technical, bibliographic instruction, communication, community, culture, development, field

Müasir dövr informasiya texnologiyaları əsri, elmlərin integrasiyası, yeni-yeni elm sahələrinin yaranması, elmin, texnikanın, sosial-iqtisadi inkişafın ümumiləşdirilməsi, elmi – tədqiqatların istehsalata tətbiqi kimi səciyyələndirilir.

Mədəniyyətin mühüm tərkib hissəsinə təşkil edən incəsənət insan mənəviyyatının zənginləşməsində, şəxsiyyətin hərtərəfli inkişafında, incəsənət əsərləri insanların, xüsusilə gənc nəslin estetik tərbiyəsində mühüm vasitədir.

Humanitar elmlər sistemində incəsənət elmi öz çoxşaxəliliyi, səciyyəvi fərqli cəhətləri ilə digər elm sahələrindən əsaslı şəkildə fərqlənir. Humanitar elmlər kontekstsində incəsənət elmi daima yeniləşir, yeni-yeni sahələri yaradır. Bu elm sahəsinin inkişafına təkan verən əsas amillərdən biri də həmin sahəyə dair daim yeniləşən sənəd kütləsi və axınıdır.

Respublikamızda incəsənət ədəbiyyatının sürətlə artması və bu ədəbiyyata marağın genişlənməsi onun bibliografiq mənbələrinin yaranması zərurətini qarşıya qoymuşdur. Vasitəçilik funksiyasını “Sənəd-tələbatçı” sisteminde yerinə yetirən bibliografiya vasitəsilə incəsənətə dair sənəd kütləsinin yayılması, təbliği və qeydə alınması prosesləri həyata keçirilir. Bibliografiya

sənəd-kommunikasiyaları sistemində vasitəçilərdən biri olmaqla sənədlərdə verilən mətnlərin mövcudluğu, tərkibi, forma və məzmunu haqqında cəmiyyət üzvlərinə bibliografik informasiya çatdırır.

Cəmiyyətin informasiyalasdırılması zəruri bir prosesdir. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi "İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda (3 aprel, 1998-ci il) informasiyalasdırma anlayışına bələ tərif verilmişdir:

"İnformasiyalasdırma informasiya ehtiyatlarının formalasdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyəti və yerli özü-nü idarəetmə orqanlarının təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaq bütün müəssisə, idarə və təşkilatların və vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsində optimal şəraitin yaradılması üçün təşkilatı, sosial və elmi-texniki prosesdir" [1].

İnformasiya ehtiyatlarının mühüm tərkib hissələrindən biri bibliografik informasiyadır. Bibliografik informasiya ümumi informasiya sistemində ikinci hesab edilən informasiya kimi mühüm yer tutur və sənəd-kommunikasiyaları sistemində vasitəciliyə edən sosial institutlarla bir sıradə durur. Bibliografik informasiya bibliografik fəaliyyətin sənəd-kommunikasiyaları sistemindəki vasitəciliyinin müxtəlif mövcudluq formalarına malik olan əsas əsərlər və vasitəsidir.

Müxtəlif formalarda mövcud olan bibliografik informasiya mənbələri sənədlərin özlərini deyil, onların eyniləşdirilmiş və axtarışları üçün kifayət edən standart modellərini eks etdirir. Nəticə etibarilə onlar ilkin informasiya mənbəyi hesab edilən sənədlərin özlərini deyil, onların haqqında bibliografik hesab edilən informasiyanı cəmiyyət üzvlərinə çatdırır. İstifadəçilər bibliografik informasiya mənbələrindən sənədlərsiz istifadə etmək imkanına malik olurlar [4].

İnsanların birbaşa mənəviyyatına, mənəvi qidasına çevrilən incəsənat əsərləri, bu sahənin yaradıcıları incəsənat nümunələrini yaranan, ölməz sənət əsərlərinin müəllifləri cəmiyyət üzvləri təərəfindən rağbətlə qarşılanırlar. Incəsənat sahəsinə tədqiq edən, problemləri aşkar edən və həllinə çalışan həmin sahənin mütəxəssisləri özləri də çoxsaylı sənəd kütləsi, sənət əsərləri yaradırlar. Zaman-zaman bu sənəd kütləsi müxtəlif istiqamətli bibliografik mənbələrdə eks olunur. Incəsənat sahəsinin mütəxəssislərinin və tələbatçılarının bibliografik informasiya təminatında ilkin mənbələrlə yanaşı, bibliografik informasiya mənbələri də mühüm rol oynamış və bu gün də oynamadıdır.

Məlumdur ki, Azərbaycan dönyanın ən qədim xalçaçılıq mərkəzlərindən biridir. Yüksək bədii və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaları Ümumdünya şöhrəti qazanmışdır. Təsadüfi deyildir ki, ləp uzaq keçmişlərdən Azərbaycan xalçaları təkcə valehədici bir əşya olaraq qalmamış, eyni zamanda hərtərəfli tədqiq edilib öyyərənilmişdir. Azərbaycan xalçaları haqqında ilk məlumatlara eramızdan əvvəl V əsrə yaşılmış yunan alimi Ksenofonun əsərlərində rast gəlirik. Xalçalar haqqında qıymətli məlumatları orta əsrlərdə Azərbaycanda olmuş ərəb və İran tarixçiləri, daha sonra isə Avropa səyahətçiləri vermişlər.

Azərbaycan MEA Memarlıq və İncəsənat İnstitutu yaradıldıqdan sonra, 1945-ci ildən başlayaraq Azərbaycan xalça sənətinin tədqiqi elmi əsaslar üzrində qurulmuşdur. İnstitut sənətşünaslıq fikrinin elmi mərkəzinə çevrilmişdir. İnstitutda işlənib hazırlanmış çoxlu elmi məqalə və kitablar Azərbaycan xalçaçılığının ayrı-ayrı problemlərinə və məsələlərinə həsr olunaraq bu qədim el sənətinin öyrənilməsində həllədici rol oynamışdır. Lakin müxtəlif səbəblərdən bu materiallar nadir bibliografik tapıntıya çevrilmişdir. Bibliografik göstəricini tərtib etməkdə məqsəd də bu sahəyədair çap olunmuş əsərləri bir yərə toplamaq və həmin mənbələrlə informasiya istifadəçilərini tanış etmək və onların bibliografik informasiya tələbatını ödəmək olmuşdur.

"Azərbaycan xalça sənəti" adlı ilk bibliografik göstərici Nəzirə Nağıyeva tərəfindən tərtib olunaraq 1983-cü ildə "Yazıcı" nəşriyyatında çap edilmişdir. Retrospektiv xarakterli bu bibliografik vəsait 99 səhifədən ibarət olmaqla 1776-1983-cü illərə dair materialları shəhər edir. Bibliografik göstəriciye xalça sənətinə dair xarici ölkələrdə naşr edilmiş materiallar da daxil edilmişdir. Xarici dildə olan materiallar rus dilinə tərcümə olunaraq verilmişdir. Fikrimizcə xarici dildə olan materialların orjinalin dilində verilməsi və sonra onun rus dilinə tərcümə olunması daha effektli olar, vəsaitin istifadə dairəsini genişləndirirdi.

Bibliografik göstəricidə materiallar bölmələrə ayrılmış və xronoloji qaydada qruplaşdırılmışdır. Hər ilin daxilində isə materiallar əlifba sırası ilə yerləşdirilmişdir. Bibliografik vəsaitin əvvəlində xalçaçılığı dair dövlət qərarları verilmişdir.

Bibliografik göstərici Azərbaycan dilində 249; rus dilində 243, xarici dildə 54 bibliografik mənbəni əhəmət edir [2].

Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə Azərbaycan və rus dillərində “Müəlliflərin əlifba göstəricisi” kimi köməkçi aparat tərtib edilmişdir.

Biblioqrafik göstərici akademik Rasim Əfəndiyevin sözləri ilə desək “Biz cəsarətlə deyə bilərik ki, bu göstərici nəinki Azərbaycan sənətşünaslıq elmində, hətta dünya sənətşünaslığında əhəmiyyətlidir”.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 2011-ci ildə 1983-cü ildə nəşr edilmiş biblioqrafik vəsaiti yenidən işləyərək, Azərbaycanda və xarici ölkələrdə xalçaçılığı aid nəşr edilən materialları toplamış və “Azərbaycan xalçası” adlı yeni biblioqrafik göstəricini hazırlayıb 2012-ci ildə nəşr etdirmişdir. Biblioqrafik göstərici Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru Karim Tahirov tərəfindən tərtib edilmişdir. [3]

Bu biblioqrafik göstəricidə Azərbaycan xalça sənətinə aid kitablar, kitablarda çap olunan məqalələr, qəzet və jurnal materialları toplanmış, oxucuların və mütxəssislərin istədikləri məlumatı asan əldə edə bilmələri üçün vasait bir çox yarımbölmələrə ayrılmışdır.

Biblioqrafik göstəriciyə “Azərbaycan xalçası” adlı qısa başlıqdan sonra “Azərbaycan xalçası: əsas tarixi mərhələlər” adı ilə geniş “Oçerk” yazılmışdır. Oçerkdə Azərbaycan xalça sənətinin tarixi mərhələlər üzrə inkişafı və bu xalçaları bölgələr üzrə yarananlar haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycan xalça sənəti uzun illərdən bəridir ki, xarici və yerli tədqiqatçıların tədqiqat obyekti olmuşdur. Azərbaycan xalçalarının hərtərəfli tədqiqatçısı isə görkəmli alim Lətif Kərimov olmuşdur. Lətif Kərimovun “Azərbaycan xalçası” adlı üçüncüliyi Azərbaycan xalçasının əsl ensklopediyasıdır.

Biblioqrafik göstəricinin maraq doğuran bölmələrindən biri də sənətşünaslıq doktoru, professor Röya Tağıyeva tərəfindən yazılmış “Azərbaycan xalçaçılıq mərkəzləri, xalça növləri, tipləri” adlı ocerkdir. Mütxəssis tərəfindən yazılmış bu ocerkdə Azərbaycan xalçalarının bölgələr üzrə növləri, tipləri haqqında ətraflı məlumat verilmişdir.

Biblioqrafik vəsaitin maraq doğuran və oxunaqlı bölmələrindən biri də “Görkəmli şəxsiyyətlər Azərbaycan xalçaları haqqında” bölməsində görkəmli dövlət və ictimai xadimlərin, sənətşünasların, xalçaçı və tarixçi alımların, tədqiqatçı və şərqşünas alımların, xalçaçı rəssamların ürkədən gələn səmimi fikirləri əks olunmuşdur. Bu qiymətli fikirlər içərisində ulu öndər, ümummilli lider Heydər Əliyevin fikirləri daha diqqətəlayiqdir :

“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bugündür. Bizim borcumuz, gələcək nəsillərin borcu tarixi keçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, onları qoruyub saxlamaqdan ibarətdir.” [3]

İncəsənətin retrospektiv bibliyoqrafik mənbələrinin ən mükəmməl nümunəsi olan bu vəsait 1776-ci ildən 2011-ci ilə qədər olan dövrü əhatə edir. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında sistemləşdirilmişdir.

Biblioqrafik göstəricidə “Azərbaycan xalçaçılıq məktəbləri”, “Azərbaycanın görkəmli xalça ustaları”, “Azərbaycan xalçaları haqqında xarici dillərdə” adlı bölmələrdən Azərbaycan və rus dillərində ətraflı məlumat verilmişdir.

Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq və vaxt itkisinə qənaət etmək məqsədilə “Qərar və göstərişlər”, “Müəlliflərin əlifba göstəricisi”, “Sərlövhələrin əlifba göstəricisi” kimi köməkçi aparat tərtib edilmişdir.

ƏDƏBİYYAT:

1. İnforsiya, inforsiyalaşdırma və inforsiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu // Azərbaycan Respublikasının qanunvericilik toplusu .-1998 .-№ 6.- S.1214-1222.
2. Azərbaycan xalça sənəti: Biblioqrafik göstərici (1776-1983) / Tərt.ed.: N.Nağıyeva .-B.:Yazıcı, 1983 .- 99 s.
3. Azərbaycan xalçası: Biblioqrafik göstərici (1776-2011)/M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası .- 2012.- 474 s.
4. Əliyev Z.H. Biblioqrafik inforsiya sənəd inforsiya tələbatının ödənilməsində mühüm vasitədir //Kitabxanaşünaslıq və biblioqrafiya: elmi, nəzəri və təcrübə jurnal .- BUN, 2004.-№ 1.- S.82- 92.

С.Исмайлова

**“ИСКУССТВО КОВРОТКАЧЕСТВА”
АЗЕРБАЙДЖАНА В БИБЛИОГРАФИЧЕСКИХ
ИСТОЧНИКАХ**

РЕЗЮМЕ

Статья посвящено анализа библиографических ресурсов по ковровое искусства Азербайджана. Анализируются основные библиографические указатели по данной отрасли.

S.Ismayilova

**AZERBAIJAN – “ART OF CARPET” IN
BIBLIOGRAPHICAL SOURCES**

SUMMARY

Azerbaijan carpet art in bibliographic sourcesThe article is devoted to analysis of bibliographic resources on the carpet art of Azerbaijan. Analyses the basic bibliography on the industry.